



**B**akıda Dini Liderlərin Global Sammitində təşkil edilmiş "Dünya Dinləri Yaşıl Planet uğrunda" mövzusunda keçirilən plenar iclasda Hindistanın dini rəhbəri Svama Yotirmaya çıxışı zamanı bütün dini icmaları birləşərək planeti qorumağa çağırıb. O, dayanıqlı gələcək qurmaq namına həll yollarının tapılmasının mümkinlünüyüntü deyib: "Qeyri-hökumət təşkilatlarının iqlim dəyişikliyi və onun fəsadları, ətraf mühitin qorunması ilə bağlı addımlarda aktivliyi önemlidir. Təbiəti qorumaq individual öhdəliyimizdir. Hər kəs iqlimlə bağlı təşəbbüs'lərə sahib olmalıdır. Büttün dini icmalara müraciat edirəm: Gəlin birləşək, təbiətimizi, ətraf mühitimizi, planetimizi qoruyaq!".

Cari ilin may ayında Dehli rəsmiləri Ermənistanda müdafiə məslələri üzrə ikitərəfli məsləhətləşmələr aparmış, Ermənistən və Hindistan arasında müdafiə sahəsində əməkdaşlığın hazırlanı vəziyyəti və gələcək inkişaf perspektivləri, o cümlədən şəxsi heyətin hərbi-texniki, hərbi-təhsil və döyüş hazırlığı, təcrübə mübadiləsi və digər mövzular müzakirə edilmişdir. Hin-

## Din xadimlərindən planeti qorumaq çağırışları

Əlbəttə ki, hindistanlı din xadiminin avazı xoşdur, əgər, dövlətinin məramı da onu ifadə edirsə. Qloballaşan, hər gün bir az da çətinləşən, bəzən səbəbli, bəzən də səbəbsiz yerə baş verən müharibə və münaqişələrin fonunda dünyamızı qorumaq ən vacib məsələdir. İnsan faktoru ilə yanaşı, bizə hava, nəfəs olan "yaşıl dünya"ımızı, təbiətimizi qorumaq dənindən, dilindən, milliyətin dən asılı olmayaraq hər bir vətəndaşın borcudur. O zaman dünya da, təbiət də gözəl olacaq. Lakin son illər Hindistan Ermənistəni silahla təmin edir. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə demişdir: "Bizim əlimizdə olan videokadrlarda görünür ki, Hindistan aşkar şəkildə faktiki olaraq Ermənistəni silah və hərbi texnika ilə təmin etməyə başlayıb. Hərcənd Bakı bütün kanallar vasitəsilə Yeni Dehlini erməni ordusunun yenidən silahlandırılması və Ermənistən hərbi-siyasi rəhbərliliyində mümkün qisas illüziyalarının yaradılması ilə bağlı xəbərdar edirdi".



satmaqla dəstekləmir, eyni zamanda siyasi-diplomatik cəbhədə də düşmənlərimizlə tərəfdəşləq edir. Baxma-yaraq ki, Azərbaycanın Hindistanla münasibətləri hər zaman yaxşı olub, ancaq hazırkı durumda bu ölkənin Ermənistəna sevgisi elə də şəffaflıq nümayiş etdirmir. Ermənistən Hindistandan silah idxlə həcmində görə üçüncü ölkədir. Məsələn, "Indian Defence Updates" in yaydığı məlumatata görə, Banqalar ştatında odlu silahların istehsalı üzrə ixtisaslaşan "SSS Defence" şirkəti Ermənistana 338 "Lapua Magnum" çaplı

distantlı ekspertlər Dehli ilə İrəvan arasında hərbi-texniki əməkdaşlığı, Ermənistən silahlandırılmasını Türkiyə-Pakistan-Azərbaycan arasında son illər möhkəmlənən hərbi müttəfiqlik münasibətləri ilə izah edirlər. Onların fikrincə, bu müttəfiqlik Hindistanın maraqlarına təhlükə yaradır. Aydin məsələdir ki, Türkiyə ilə yanaşı, Pakistanın da Azərbaycana dost, qardaş ölkə olmasına həzm edə bilməyən bir çox dövlətlər var. Onlardan biri də Hindistandır. Elə bu səbəbdən də rəsmi Dehli Ermənistəni özünə dost seçdi. Necə deyərlər, tarixdə köhnə ənənələrin davamı olan "Hindistan-Hayastan sevgisi" yenidən alovlandı. Hətta Hindistan açıq şəkildə Azərbaycanı Ermənistən sərhədini pozmaqdə ittiləm edərək "qüvvələrini dərhal geri çəkməyə, hər hansı gələcək provokasiyanı dayandırmağa" çağırılmışdır. Ardınca isə "narahat" olan Hindistanın rəsmiləri qonşu dövlətə səfərlər etməyə başladılar.

Rəsmi statistikaya görə, 2000-ci ilde Ermənistən Hindistana 148 milyon ABŞ dollarlıq məhsul ixrac edib ki, bunun da 147 milyonunu təkcə qızıl təşkil edir. Sual olunur, Ermənistən kimi balaca bir dövlət bu qədər qızılı haradan çıxarıb? Aydin məsələdir ki, Azərbaycanın Kəlbəcər rayonunda olan Zod ya tağından. Deməli, Azərbaycanın öz torpaqlarını işğaldən azad edib, ərazi bütövlüyünü bərpa etməsi Hindistana da işinə yaramır. Lakin Ermənistən-Azərbaycan münaqişəsi fonunda Hindistan da mövqeyini dəyişib. Buna səbəb olan hallardan biri də Qarabağ və Kəşmir məsələsidir. Pakistan Qarabağ münaqişəsi zamanı Azərbaycanı dəstəkləyib, Azərbaycan isə öz növbəsində, Kəşmir məsələsində Pakistanın mövqeyini müdafiə edir. Elə buna görə də Hindistan açıq şəkildə öz qısqanlığını Ermənistəna dəstək verməklə göstərir. Ermənistən isə Cammu və Kəşmir məsələsində Hindistani həmişə dəstəkləyib. Əslində, Hindistan bizim hind filmlərində seyr etdiyimiz kimi cah-calallı, gözqamaşdırıcı bir ölkə deyil. Dünyada əhalisinin sayına görə ikinci yerdə olsa da, alich, yoxsulluq və səfalət baxımından öndə gedir.

Ramidə YAQBQIZI,  
"Respublika".

Azərbaycanın Ermənistənla sülh sazişi üzrə danışqlar apardığı bir vaxtda beynəlxalq hüququn norma və prinsiplərini pozan Hindistan təcavüzkar ölkəyə öldürəcü silahlar tədarük edir. Hətta İlkinci Qarabağ müharibəsindən öncə belə Hindistan Ermənistənə 4 ədəd Su-30SM qırıcısı göndərmişdir. Bu proses mütəmadi olaraq davam etmiş, 44 günlük Vətən müharibəsindən sonra daha six xarakter almışdır. Doğrudur, Hindistan istehsalı olan silahlar o qədər də keyfiyyətli və yararlı deyil. Dünyada silah satan ölkələr siyahısında ilk 20-likdə belə yer tutmur. Səfalət və borc içində boğulan Hayastan isə əlacsız qalaraq vəziyyətdən çıxış yolu kimi Hindistanın vaxtı keçmiş, yararsız və keyfiyyətsiz silahlarını almağa məcburdur.

Hələ bir neçə il öncə Dehlinin Ermənistənə 260 milyon ABŞ dollarlıq silah satması gündəmi zəbt etmişdir. Hindistan Ermənistəni təkcə silah

snayper tüfənglərinin tədarükü ilə bağlı müqavilə bağlayıb. Hindistanın "missiyası" bununla bitmir. O, silah tədarükü ilə yanaşı, Ermənistən ordusunun bərpası ilə də məşğuldur.

